

*Milli Mətbuatımızın 140 illiyi qarşısında*

# GƏNCLİYƏ ÖRNƏK

Xalqımız daha bir bayram ərefəsin-dədir, Milli Mətbuatımızın 140 illik yubileyini qeyd etməyə hazırlanıraq. Hər bir tarixi hadisə öz dərin məzmunu, mənası ilə xalqın yaddaşına həkk olunur. Milli Mətbuatımızın yaranma tarixi də belə hadisədir və həmin tarix biz gənclərə sözün əsl mənasında örnək hesab oluna bilər. Milli mətbuatımız yarandığı gündən xalqın maariflənməsinə, düzə düz, əyriyə əyri deyib insanlara həqiqətin çatdırılmasına, milli şürurun inkişafına xidmət etmişdir.

İlk mətbuatımızın bünövrəsi 22 iyul 1875-ci ildə Azərbaycanın milli maa-rifçilik hərəkatının bənilərindən biri, təbiətşunas alim və görkəmli jurnalist Həsən bəy Zərdabinin redaktorluğu ilə qoyuldu. Qəzetin adı da o döv-üçün orijinal və maraqlı idi; “Əkinçi”. Qəzet ele ilk saylarından maraqla qarşılandı, ətrafına Azərbaycanın bö-yük söz ustalarından Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani kimi dahləri cəlb edə bildi. Qəzetin hər nömrəsi maraqla qarşılındı. Bunun səbəbi ilk növbədə qəzetin dilinin xalq dilinə yaxın, sadə və səlis olma-sı idi. “Əkinçi” qadın azadlığı və qadın-

təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. Fəaliyyəti dövründə dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin mövqedə dayanmışdır. Qəzetdə həmçinin təbi-ət elmləri, eləcə də kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütłəvi mə-qalələr öz əksini tapırıldı. Ən yaxşı hal-lardan da biri o idi ki, qəzet tekçə Azərbaycanda yox, Gürcüstan, Da-ğıstan, Özbəkistan və digər ölkələrdə də nəşr olunurdu. Bu ölkələrdə yaşa-yan azərbaycanlılar qəzetiñ hər sayını səbirsizliklə gözləyirdilər. 1877-ci ilin sentyabrında qəzetiñ nəşri dayan-dırıldı. “Əkinçi”nin iki il ərzində çap-dan çıxan 56 nömrəsi xalqımızın əldə etdiyi ən böyük sərvətlərdən hesab oluna bilər. “Əkinçi” öz nəşrini dayan-dırsa da onun ardıcılıları meydana gəldi. “Kəşkül”, “Şərqi Rus” və digər qə-zetlər “Əkinçi”nin ənənələrini davam etdirməyə başladılar. 7 aprel 1906-ci ildə görkəmli yazıçı Cəlil Məmmədquluzadənin baş redaktorluğu ilə nəşr olunan ilk ana dilli və şəkilli “Molla Nəsrəddin” jurnalı “Əkinçi”nin ən yax-şı davamçılarından hesab oluna bilər. Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəyovun baş redaktorluğu ilə

dərc olunan “Azərbaycan” qəzeti də milli mətbuatımızın tarixində özünə-məxsus yer tutur.

Milli mətbuatımızın inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidməti ol-müşdür. Ulu öndərin səyi nəticəsində mətbuat üzərində senzuranın ləğv olunması bu sahəyə göstərilən ən bö-yük xidmət idi. Həmin hadisənin nəti-cəsidir ki, müstəqil Azərbaycan res-publikasında söz və mətbuat azadlığı mövcuddur. Ulu öndərin mətbuatla bağlı ideyaları bu gün dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mətbuatımızın 140 illik yubileyinin təntənəli, geniş miqyasda qeyd olunması barədə ölkə Preziden-tinin imzaladığı sərəncam buna par-laq misaldır. Bu gun Azərbaycan jurn-alistikası sözün əsl mənasında öz inkişaf dövrünü yaşayır. Mətbuat Şu-rası, Kütłəvi İnförmasiya Vəsitələrinə Dövlət Dəstəyi Fondu jurnalistlərin peşə hazırlığının yüksəldilməsinə, on-ların yaradıcılıq imkanlarının genişlən-məsinə şərait yaradır.

Zöhrə MEHTİYEVA,  
Azərbaycan Dövlət Mədəniyyət və  
İncəsənət Universitetinin tələbəsi.